

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT

(min manatla)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixində, hesabat tarixi də daxil olmaqla	Keçən ilin müvafiq dövrü
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	14 748,5	11 651,2
1.1a. o cümlədən, komisyon haqları, cəmi	595,5	431,4
a) Kreditlər üzrə faizlər, cəmi	13 243,0	10 745,8
b) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	206,9	0,0
c) digər maliyyə institutlarına kreditlər	170,4	12,4
d) banklararası bazarın qismüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	0,0	0,0
e) banklarda depozitlər, o cümlədən	127,7	63,4
f) digər maliyyə institutlarında depozitlər (banklardan başqa)	0,0	0,0
g) REPO/əks REPO əməliyyatları üzrə	0,0	0,0
h) ödəniş müddətində saxlanılan qiymətli kağızlar üzrə	1 000,4	140,4
i) ticarət qiymətli kağızları üzrə	0,0	689,2
j) faizli nostro hesablar üzrə	0,0	0,0
k) digər faiz gəliri növləri	0,0	0,0
1.1 Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar	1 180,6	1 732,9
2. Faizlər və onlara bağlı xərclər, cəmi	3 241,0	3 685,0
a) depozitlər üzrə faizlər, cəmi	1 727,3	1 316,8
a1) fiziki şəxslərin tələbli depozitlər	0,0	0,0
a2) hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	0,0	0,0
a3) fiziki şəxslərin müddətli depozitləri	658,8	969,5
a4) hüquqi şəxslərin müddətli depozitləri	1 068,5	347,4
b) AMB-nin kreditləri	0,0	0,0
c) banklararası bazarın qismüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	0,0	0,0
d) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	154,7	48,8
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	0,0	0,0
f) bankların depozitləri	100,8	478,2
g) digər maliyyə institutlarının depozitləri	1 197,0	1 841,1
h) faizli loro hesablar üzrə	0,0	0,0
i) REPO/əks REPO əməliyyatları üzrə	0,0	0,0
j) mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	0,0	0,0
k) bələdiyyələrin depozitləri və kreditləri	0,0	0,0
l) bank tərəfindən alınmış ipoteka kreditləri	61,2	0,1
m) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	0,0	0,0
n) faizlərlə bağlı digər xərclər	0,0	0,0
3. Xalis faiz gəliri (zərəri) (sətir 1 çıx sətir 1 - 1 və 2)	10 326,8	6 233,3
4. Qeyri-faiz gəlirləri, cəmi	6 023,0	3 184,4
a) hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri	2 167,0	1 317,6
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	2 410,9	773,7
c) digər xidmət növlərindən komisyon gəliri	1 477,6	1 033,6
d) qiymətli kağızların satışı üzrə gəlir (zərər)	-60,0	0,0
e) təsərrüfat cəmiyyətlərdə iştirakdan və realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	0,0	0,0
f) qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə gəlirlər (zərər)	0,0	-53,0
g) digər qeyri-faiz gəlir növləri	27,6	112,6
5. Qeyri-faiz xərcləri, cəmi	7 511,9	6 472,8
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	2 709,5	2 030,7
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	1 885,4	1 721,0
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	1 404,1	834,0
d) digər qeyri-faiz xərclərinin sair növləri	1 512,9	1 887,1
6. Əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	8 838,0	2 944,9
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi	5 027,3	829,9
a) müştərilərə kredit itkiləri üzrə ehtiyata ayırmalar	5 070,4	481,0
b) investisiya və qiymətli kağızlar üzrə ehtiyata ayırmalar	8,5	0,0
c) bank işində istifadə olunmayan əsas vəsaitlər üzrə ehtiyata ayırmalar	-72,3	0,0
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	0,0	326,3
e) balansdankonar aktivlər üzrə ehtiyata ayırmalar	75,5	65,9
f) banklararası tələblər üzrə ehtiyata ayırmalar	-54,8	-43,3
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	3 810,6	2 115,0
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc), cəmi	0,0	0,0
a) daşınmaz əmlakın satışından gəlir (xərc)	0,0	0,0
b) sair gəlir (xərc)	0,0	0,0
10. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 8 üstəgəl (çık) sətir 9)	3 810,6	2 115,0
11. Mənfəətdən vergilər	0,0	197,0
12. Xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)	3 810,6	1 918,1
13. Elan olunmuş dividendlər, məbləğ	0,0	0,0
14. Digər məcmu gəlir	0,0	0,0
15. Digər məcmu gəlirin komponentlərinə aid olan mənfəət vergisi	0,0	0,0
16. Digər məcmu gəlir xalis	0,0	0,0